

Məlumdur ki, həyatımın əzəlindən gənəmizəcən öten çağları nəşriyyat-poliqrafiya sahəsi, mətbəə işi ilə bağlı olub. Bu da məne imkan verib ki, söz adamları ilə, xalqımızın görkəmli sənet adamları ilə six ünsiyətdə olum. Onların kitablarının çapı ilə bağlı yaşaqları hissələri, duyğuları, hayecanları müşahidə imkanım məhz elə işimle bağlı olub. Məlumdur ki, söz-sənet adamları çox həssas olur. Hətta ilk qarşılaşmadada qeyri-səmimi bir münasibət görendə belə çetin hallar keçirirlər. Küsbə gedən de olur, inciyəni de olur. Xüsusilə mümkün olmayan arzulamaq münasibətlərdə dərhal çox gərginlik yaradır. Üstəlik Sovet dövrünün sərt qadağaları mühitində müəlliflərin yazdırılmasının hamisini reallaşdırmağa kömək etmek olmurdu.

Sevda Əlibəylinin cəfəkəs bir qələm sahibi olduğunu artıq dəfələrlə demisiş. Onun yaradıcılıq yolu daha çox dövrünün insanları ile təmasdan qaynaqlamb. "İlk poliqrafiyalı" sonadlı romanı, "Bəyaz gecənin qızları" publisistik həkayələri, eləcə də, görkəmli şərqşünas alim, şair Malik Qarazadənin zəngin həyat və yaradıcılıq fealiyyətini özündə ehtiva eden "Bilsəm ki, həyatda izim qalıbdır..." kimi kitabları onun yaradıcılıq səvqündən xəbər verir. Təbiətən qədirbilenliyi onu yaradıcılıq yolunda hər cür cəfəyə dözməyə təhrik edir. Elə adını çəkdiyim axırıcı kitabında da Sevda Əlibəylinin böyük zəhmətinin nəya qadir olduğunu görlər. Bu yerde bir məqama da diqqəti çəkmək istədim. Əgər Sovet dövrünün sərt qadağaları olmasayıdı, geniş oxucu aləmi Malik Qarazadəni tekeç alımı kimi yox, həm de çox həssas qəlbli bir şair kimi taniya biler, sözünü-sənətini ədəbi təqnid qədərincə dəyərləndirməli olardı. Elə Sevda Əlibəylinin özünən də yaradıcılığının ilk çağları belə bir sərtlikə az qarışlaşmayıb.

Malik Qarazadəni yaxşı taniyordim. Əlbəttə, elmi-adəbi uğurları mətbuaında nə qədər görürdü, bir o qədər taniyordim. Onuna şəxsi münasibətim six ünsiyət səviyyəsində olmayıb. Amma bizim canub bölgəsində - Lənkəranda, doğma adamların yüksəcaqlarında ötərə de olsa, görüşmüşük. Qısa sohbətlərimiz də olub. Bakıda da müxtəlif tədbirlərdə qarşılışlaşdı. Hörməti salam-keləmimiz də ki, öz yerində. Amma Malik Qarazadə ilə mənəvi dostluğunun esasını Sevda Əlibəylinin böyük cəfəkəşliklə hazırlayıb ərsəye getirdiyi "Bilsəm ki, həyatda izim qalıbdır" kitabı qoydu.

Kitab 7 il bundan əvvəl bizim mətbəədə çap olunmuşdur. Lap keçmişdən gəlmə vərdişimidir; mətbəəyə təqdim olunan hər bir kitabı diqqətlə, mütxəssis gözü ilə nəzərdən keçirirəm. Lazım gələndə ayrı-ayrı hissələri oxuyuram. Müəllif mərəminin hansı ideya üzrində kökləndiyini duymağa çalışıram. İnsanların mənəvi mühitində zorlular təsir göstər bilən, vətən amalının ziddinə gedən kitabları birmanın şəkildə qeyri qaytarıram. Söz yox ki, Malik Qarazadənin de haqqında yazılmış kitabı diqqətlə nəzərdən keçirdim. Bu kitab mənim üçün bir çox cəhətdən maraqlı oldu. Əvvəla, dostluq münasibəti rəqa bilmediyim, ancaq tanıdigim bir insani indi dəha yaxından tanımaq imkanı qazanıraq. Müəllif əsərini adı ünsiyət mərhəlesi dən başlayır. Elə iştirədənə, oxu-cuda maraq oydur: "2006-ci ilin avqust ayında ilk ve son görüş. Məni canlı Malik Qarazadə ilə bağlayan yalnız bir-iki saatlıq yay axşamı... Yazaqığım bir ya-zı ilə əlaqadır onuna da görüşməliyim". Lənkəranda "aptəkçi Məmməd" kimi məşhur olan qaynatısgıldı qonaq idi. Qaynanası bizim ən sevimli sinif müəllimlərimizden olan Gülsüm müəllime evdə idi. Malik müəllim özür-gün yoldaşı Sevbat xanımla İstisu pansiona təqdim etdi. Fürsəndə istifadə edib Gülsüm müəllime ilə məktəb illerine qayıtmışdı... İstisudan qayıtdılar. Söhbətəşib qeydlərim gördürüm. Yolumuz o qədər uzaq olmasa da, məni oğlum Təogrullu atam evinə getirdi. Biz de atam evində qonaq idik. Bir de qayıtmayaq o yaxşamının tarixini "Vicdanın hökmü" kitabında əbdiləşdirdi mənim üçün.

2008-ci ilin soyuq qış gündündə dün-yasının deyiməsi xəberi onu tanyıb sevənlərin hamısını sarsıstdı, hamısını üzüştü". Müəllif əsərini zirvədən başlayır. Bir ömrün, bir həyatın cismən sə-nən işığı ilə başlayır. Özü də bu işığın cismən sənməsi ilə yeni bir həyatın başlangıçına inamını da sözünün davamı ilə bildirir.

Sevda Əlibəylinin bu qeydlərindəki "üşüdü" ifadesinin yaradığı təessüfü duymamaq mümkün deyil.

İnsan həyatı beledir; nə qədər yaşıyır yaşasın, yənə de yaşamasq həvəsi insanın təbiətindən silinib getmir. Xüsusi-le sevinən, duyulan bir insan olanda-

rūnur, Sevda Əlibəyli kitabı hazırlayanlar kənnətnin əvvəlinə "Müellifdən" qrifli ilə kiçik bir mətn yazmaq isteyib. Ancaq onun Malik Qarazadəni yaxşı təniməsi, həyatını öyrənməsi sözünü şəxələndirib. Müraciəti etdiyi obrazı də yaxından təntiməqə çalışıb. Beləliklə, 64 səhifəlik çox maraqlı bir povest ər-səyə gelib.

Sevda Əlibəyli yeri geldikcə öz po-vestinde Malik Qarazadəni əhatə edən mühiti de canlandırma bilir. Onun görkəmli alimlərlə ünsiyətini çox maraqlı epizodlarda təqdim edir. Əsərinin də canlı və maraqlı alınmasının bir səbəbi de onun Malik Qarazadənin məktublar-dan, şeirlərindən həyatının müxtəlif məqamlarına işq tutan əlyazma və sənədlərin təqdimindən də çəkinmər. Be-ləliklə, biz Azərbaycanın görkəmli bir ziyyəsinin dolğun həyatını görmək, onu


onun dəyərli həyatının mənasını başqa-ları yaxşı biləndə bə təəssüf onu tə-miyanların hamısına sırat yaradır. Ona görə də biz şair demişkən, insanlara sağlıq-nda qiymət verməyi bacarmalıyıq. Əslində elə Sevda Əlibəyli də bu məqamı nəzərdə tutaraq sözüna davam edir: "Na-yaziqi ki, lazımı adamlarla vaxtında görüşməyə longıryış. Saf insan, pak əqi-də və iman sahibi, bütün ömrünə həs-ətdiyi müəlliimlik sənətinin ləyəqətini uca tutan Bakı Dövlət Universitetinin professoru Malik Qarazadə haqqında vəfatundan altı il sonra kitab yazırı. Xa-tırı-lər kitabında o, yenidən doğular, emməlli dil açır. Yenidən doğular - əb-di və hamimiz olmaq üçün...".

Başaq elə bunu nəzərdə tuturdum. Yəni Sevda Əlibəyli inamla bildirir ki, bu dünyadan gedənlərin ruhu onların yaxşı omullarındən yaşayır. Həmin yaxşı omullar cəmiyyət üçün, insanlar üçün faydalı işlər davam etdiyə, yaşadıqca həmin insan özü də zaman-zaman bizim həyatımıza qaydır. Biz onu dəha yaxından taniyır, dəha yaxşı qavrarıv, kimliyini dəha inamla təqdir edirik.

Sevda Əlibəylinin böyük zəhmət ba-hasına orsəyə gotirdiyi kitab birinci növbədə onu bir şair olaraq, özü də həyatın dörün qatlara müşahidələri ilə nüfuz edə biləcək bir poeziya ustası gü-cündə göstərir. Sevda Əlibəylinin təqdimində Malik Qarazadənin şair obrazı onun öz misralarında dəha aydın görür:

İlahi, acəldən aman ver mənə!
Həla deyilməmiş sözüm qalıbdır.
Axi doymamışam gözəl həyatdan,
Mənim bu dünyada gözüm qalıbdır...

Malik, bir sinaqdır ömür cahanda,
Onu boş keçirmə, durma bir an da.
Şad ollam dünyadan köçən zamanda
Bilsəm ki, həyatda izim qalıbdır.



SEVDA ƏLIBƏYLİNİN MALİK QARAZADƏ SEVDASI

yaxından tanımaq imkanı qazanıraq. Müəllif əsərini adı ünsiyət mərhəlesi dən başlayır. Elə iştirədənə, oxu-cuda maraq oydur: "2006-ci ilin avqust ayında ilk ve son görüş. Məni canlı Malik Qarazadə ilə bağlayan yalnız bir-iki saatlıq yay axşamı... Yazaqığım bir ya-zı ilə əlaqadır onuna da görüşməliyim". Lənkəranda "aptəkçi Məmməd" kimi məşhur olan qaynatısgıldı qonaq idi. Qaynanası bizim ən sevimli sinif müəllimlərimizden olan Gülsüm müəllime evdə idi. Malik müəllim özür-gün yoldaşı Sevbat xanımla İstisu pansiona təqdim etdi. Fürsəndə istifadə edib Gülsüm müəllime ilə məktəb illerine qayıtmışdı... İstisudan qayıtdılar. Söhbətəşib qeydlərim gördürüm. Yolumuz o qədər uzaq olmasa da, məni oğlum Təogrullu atam evinə getirdi. Biz de atam evində qonaq idik. Bir de qayıtmayaq o yaxşamının tarixini "Vicdanın hökmü" kitabında əbdiləşdirdi mənim üçün.

2008-ci ilin soyuq qış gündündə dün-yasının deyiməsi xəberi onu tanyıb sevənlərin hamısını sarsıstdı, hamısını üzüştü". Müəllif əsərini zirvədən başlayır. Bir ömrün, bir həyatın cismən sə-nən işığı ilə başlayır. Özü də bu işığın cismən sənməsi ilə yeni bir həyatın başlangıçına inamını da sözünün davamı ilə bildirir.

Sevda Əlibəylinin bu qeydlərindəki "üşüdü" ifadesinin yaradığı təessüfü duymamaq mümkün deyil.

İnsan həyatı beledir; nə qədər yaşıyır yaşasın, yənə de yaşamasq həvəsi insanın təbiətindən silinib getmir. Xüsusi-le sevinən, duyulan bir insan olanda-

mış bir sənətkarın özündən sonra həm yaradıcılığı, həm də onu tənyanın xati-tireləri kifayət qədər dolğun məlumat verir. Ona görə də Sevda Əlibəyli inam-la deyir ki, Malik Qarazadə öz yaradıcı-liyi və parlaq xatirəsi ilə tənyanın qəlbində bundan sonra da sevgi ilə ya-şayacaq.

Müəllifin Malik Qarazadəni tənyanın çoxlu adamların xatirə və düşüncələrinə meydan vermiş yeknəsəqlik yaratır. Bizi dəha çox inandırır ki, o, dövrünün görkəmli zəka adamları tərəfindən həmişə yüksək əyarlara dayərləndirilib: "Akademik Vasim Məmmədəliyev danişir: İnsan haqqı dərk edəndə qorxu hissi olmur canında. Malik müəlliim Alla-hın sevimli bəndələrindən idi Allah-teala hər cəhətdən istedad vermişdi ona. Ərəbşünaslığı, müəlliimliyi, alimliyi, imanı, etiqadi yerində olan adam idi. Azərbaycanda Avropa tipli ərəbşünaslı-ğın binasını qoyn, hamimiz ustadı Əlesger müəlliimin ən sevimli telebələrindən id. Əlesger müəlliimin təşəbbüsü ilə 1961-ci ildə İraqda, Bağdadda birilik təhsil almaq üçün ezam olunub. Sovet dövründə bu, ilk təcrübə idi. Bu xoşbəxtlik də Malik müəlliim nəsib ol-musdu. Bu adam yorulmaq bilmədən işleyərdi. Məşhur bir klassik şairimiz olub - Dilsiz. Onun ərab əlifbası ilə basılmış kitabının transliterasiyası Azərbaycan di-lində verdi. Mən də rəy yazdım. Yaxşı ki, çapını gördü. "Ərab dilində hal cümləsi" son maqalələrindən idi". Görkəmli ilahiyyatçı, ərəbşünas alim Vasim Məmmədəliyevin nitqindən almış bu məlumatlar Malik Qarazadəni xalqımız üçün böyük işlər görmüş görkəmli alim-lərə bir sırada təqdim edir.

Akademik Tofiq Hacıyev isə sanki həmin fikirləri davam etdirir: "onun şəxsiyyətində Quranın, islamın tələb etdiyi əlamətlər yüksək səviyyədə temsil

olunurdu. İlahiyyatı necə mükəmməl bili-rdi. Yaxşı ki, universitetimizdə İlahiyyat fakültəsi açıldı. Diller kafedrasına rəhbərlik edirdi. Bir lügət üzərində birgə faaliyyətimiz sayəsində onun hər-tərəflü biliyi, geniş dünyagörüşə malik olduğunu şahidi oldum". Tofiq Hacıyev-in somimi qeydləri də bizi inandırır ki, Malik Qarazadə mənəviyyat xəzinəmizdən dərin sirlərinə böyük olan bir alım kimi özünən omulları bərcunu elmimizdən eisrigəməyib.

Sərqsünsəs Elxan Əzizov da maraqlı düşüncələrlə Malik Qarazadəni xatırla-yıb: "Malik Qarazadə mənənim on sevimli və unudulmaz müəlliimlərimdən olub. Dərs zəzaməni çox sər və tələbkar idi. Öyrətiniyi tələbədən almınaqca ol çə-ki rəhatlı tapmazdı. Dərsdən sonra duzlu yumor və zarafatlarıyla hər birləşdən dəstə də, əmin idi ki, həyatda sözdən qayıtmışdı, sözdən əbədi heç nə yoxdu. Sevda Əlibəyli şairin yuxarıda nü-mune üçün gotirdiyi bəndləri nəzərdə tutaraq yazar: Bu misraları təvəzükərləq-la desə də, əmin idi ki, həyatda sözdən qayıtmışdı, sözdən əbədi heç nə yoxdu. Tərəfəli yaddaşında hər kəs yaradıqları ilə iz qoyur. Kitabda doğmalarının, ya-xın dostlarının, onun şəxsiyyətine və yaradıcılığına dəyər verən insanların ürek sözləri, xatirələri toplanıb. Yetirmələri, onu sevənlərin xatirələri Malik müəlliimlərinə vəsiatı ilə kitabda sanki qo-vuşaçaqlar. Oxucular onu xatirələrdən tənyacaqlar. Malik Qarazadəni voten-pərvər ziyanı, sayşəmə ərəbşünas, əsl müəlliim, alım və tərcüməçi, lirik və sa-tırık qəlem sahibi, örnək olası ailə baş-çisi, əsil dost kimi tanyib sevəcəklər. Bir müəllif olaraq ömrünün görünməyən təfərrəflərini, acılı-şirinliyi yaşantularını qəleme alıqən qayışaçaqım". Buradakı hə-qiqət həssashlıq xüsusiyyətə təqdirəlayıqdır. Çünkü hələ sağlığında qədərince açılma-

Sevda Əlibəyli doğru deyir. Malik Qarazadə kimi ziyahlar öz izləri ilə tə-zədən həyatımıza qaydır. Onu da deyim ki, Malik Qarazadə həm də elə Sevda Əlibəylinin "Bilsəm ki, həyatda izim qalıbdır" kitabı ilə həyatımıza qaydır. Belə insanların həyatımıza qayıtması dövrümüzü, cəmiyyətin və bir səzə, hər birimizi dəha da zənginləşdirir.

Görünür, həyatın dəyəri də yenidən qayıdıla dəha çox bağlıdır.